

XILAS İLƏ DİN ARASINDA FƏRQ

Toni Alamo

Bu dünyada dindar adamların sayı RUHDAN yeni doğulub xilasa qovuşmuş insanların sayından qat-qat çoxdur. Müqəddəs Kitab bizə dinin iblisdən gəldiyini, xilasın isə RƏBDƏN olduğunu dönə-dönə xəbər verir.¹

MƏSİHƏ iman etməklə dinə inanmaq arasında fərq ondan ibarətdir ki, MƏSİHƏ iman yolunda ALLAHDIR insanı axtaran. Başqa sözlərlə desək, məhz ALLAHDIR insanı axtarıb tapan. O hələ də başqa qəlbləri axtarır. İlk öncə ALLAH Əhdi Ətiq dövründə Adəmə, Qabilə, Şetə, Xanoka, Nuha, İbrahimə, İshaqa və Yaquba müraciət etmişdi. Əhdi Cədidə isə ALLAH əvvəl Mattaya, Yəhyaya və həvari Pavelə xitab etdi. 1964-cü ildə O ÖZ Sözü ilə mənə danışdı və Müqəddəs Kitabın yazıldığı dövrdən indiyədək ALLAH bir çox insana Sözü ilə müraciət edib. Başqa sözlərlə desək, ALLAH bütün başçıları, yəni ONA aid olan ailənin rəhbərlərini axtarıb və onlara müraciət edib ki, onlar da gedib itmiş quzuları axtarıb tapsınlar. Həmin tapılmışlar isə gələcək zamanlarda xilas olanların arasında sonuncular olacaq və əbədiyyəti Səməvi Padşahlıqda ALLAH ATA,

ONUN vahid OĞLU MƏSİH və MÜQƏDDƏS RUH ilə birlikdə keçirəcəklər.

MƏSİH başqalarını axtarmaq üçün ÖZ şagirdlərinə, eləcə də hamımıza təlimat verir ki, onlar da gələcəkdə ONUN şagirdləri olaraq gedib bizim etdiyimizi etsinlər.² ONUN bu təlimatı Müqəddəs Kitabın Matta 28:18-20 bölməsində qeyd olunub: “Göydə və yer üzündə bütün səlahiyyət MƏNƏ verilmişdir. Beləliklə, gedin, bütün millətləri MƏNİM şagirdim edin; onları ATA, OĞUL və MÜQƏDDƏS RUH adı ilə vəftiz edin [suya tam batıraraq çıxarmaqla³]; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, MƏN daima, hətta dünyanın sonuna qədər sizinləyəm. Amin.” İnsan ALLAHİ axtarmır, MƏSİHDİR insanı axtaran. ALLAHİ axtaran insanın məşğuliyyəti “dindir”, insanı axtaran ALLAHIN məqsədi isə bizə “xilas” verməkdir.

Bütün dinlərin tələbi ondan ibarətdir ki, xilas olmayan insanlar ALLAHİ və ya ALLAH olduğunu düşündükləri kəsi axtarsınlar. Din nədir? Din insan düşüncəsinə əsasən ALLAH kimi



Toni və Süzan Alamo, orkestr və xor qrupu ilə birlikdə onların 1970-ci və 80-ci illərin əvvəllərində keçirilən televiziya proqramında.

qələmə verilənə insanın inancı və ibadətidir. İnsan şüurunda bir ilahinin mövcud olduğuna yer ayrılıb, lakin bir olan həqiqi ALLAHIN kim olduğunu insan bilmir. Buna görə də Matta 28:19-də İSA ÖZ birinci şagirdlərinə o vaxt və indiki şagirdlərinə bu gün deyir: “Gedin, BÜTÜN MİLLƏTLƏRİ MƏNİM şagirdim edin [qarşısında baş əyməli və yalnız ONA sitayiş etməli və qulluğunda olmalı həqiqi ALLAHIN kim olduğunu öyrədin]; onları ATA, OĞUL və MÜQƏDDƏS RUH adı ilə [suya tam batıraraq çıxarmaqla] vəftiz edin.”

Cənnətin qapıları qarşımızda açılsın deyərək biz kamil olmalıyıq.⁴ Biz kamil ola bilərik, çünki ALLAH kamil olmağımızı əmr edir və O əsla bizə mümkün olmayan birisi olmağımızı əmr etmər.⁵ Matta 5:48-də İSA belə deyir: “Ona görə də Səməvi ATANIZ (Davamı səhifə 2-də)

1. Yeş. 1:11-16, 29:13-14, Yer. 7:8-11, 23:33-40, Yez. 13:1-23, Mik. 3:11, Mat. 6:5, 7-8, 7:21-23, 15:7-9, 21:28-32, 23:1-37, Luk. 6:46, 18:10-14, Yəh. 5:40, 6:35-58, 10:1-15, 14:6, 15:2, 2 Tim. 3:1-7, Tit. 1:16, Yaq. 2:19 2. Dan. 12:3, Mat. 10:7-8, 28:19-20, Luk. 24:46-48, Həv. İş. 1:8, 2:38-41, 10:39-43, Rom. 7:4, 10:13-15, 1 Kor. 1:17-18, 21, 9:16-17, Ef. 3:2-10, Kol. 1:25-29, 2 Tim. 4:2, 5 3. Mat. 28:19, Rom. 6:3-5, Kol. 2:10-12 4. Qanun. Təkr. 18:13, 1 Padş. 8:61, Məz. 119:1-3, Mat. 5:48, 2 Kor. 13:11, Ef. 4:11-13, 5:25-27, Flp. 3:12-15, Kol. 1:21-22, 1 Tim. 6:14, 2 Tim. 3:16-17, Yaq. 1:4, 1 Yəh. 3:6-10, Vəh. 21:7, 27 5. Başl. 17:1, Lev. 11:44-45, 19:2, 20:26, Qanun. Təkr. 18:13, 1 Padş. 8:61, Məz. 15:1-5, 24:3-5, 119:1-3, Yəh. 17:17-23, Rom. 6:4-14, 8:1, 14, 37, 2 Kor. 6:14-17, 13:11, Qal. 5:16, Ef. 4:11-13, 5:25-27, 6:10-18, Flp. 1:9-11, 2:12-15, 3:12-14, 4:13, Kol. 1:10-11, 21-22, 1 Salon. 4:6-7, 1 Tim. 6:11-14, 2 Tim. 3:16-17, İbr. 2:18, 12:14, 13:20-21, Yaq. 1:4, 27, 1 Pet. 1:15-16, 5:8-10, 1 Yəh. 2:14, 3:5-10, 4:4, Vəh. 3:1-5, 7:13-15

XİLAS İLƏ DİN ARASINDA FƏRQ

(Əvvəli səhifə 1-də)

kimi kamil olun". Əgər MÜQƏDDƏS RUHA əsasən həyat sürürüksə, onda biz kamilik. Romalılara 8:1-2 belə buyurur: "Deməli, indi MƏSİH İSADA olanlara, cismani təbiətə görə yox, RUHA görə həyat sürənlər üçün heç bir məhkumluq [nə Cəhənnəm, nə də ki, Odlu Göl] yoxdur. Çünki HƏYAT verən RUHUN qanunu məni günah və ölüm qanunundan MƏSİH İSA vasitəsilə azad etdi". Fikir verin, burada Müqəddəs Yazı demir ki, biz mənəviyyat qanunundan azad ola bilərik. Biz yalnız günah və ölüm qanunundan azad ola bilərik. Günah və ölüm qanunu isə deyir ki, RUHDAN yeni həyat aldıqdan sonra mənəviyyat qanununu pozduğumuz halda günahlarımız üçün veriləcək qurban (bağışlanma) artıq qalmır.

İbranilərə 10:26-31 həmin fikri bu cür açıqlayır: "Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. Lakin sizi mühakimənin və AL-LAHIN düşmənlərini yandırır-yaxan şiddətli alovun dəhşəti gözləyir. Musanın Qanununa xor baxan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür. Əgər bir insan ALLAHIN OĞLUNU tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb ALLAHIN lütfkar RUHUNU təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq görülməli? Çünki "Qisas MƏNİMDİR, əvəzini MƏN verəcəyəm" və yenə də "RƏBB ÖZ xalqını mühakimə edəcək" deyəni tanıyıyıq. Var olan AL-LAHIN əlinə düşmək dəhşətdir!" Məhz buna görə RƏBB qorxusu hikmətin başlanğıcıdır.⁶ Biz ONUN buyurduğunu etməliyik, dindən uzaq durmalıyıq və RUHDAN yeni həyat almalıyıq. ALLAH istəyir ki, biz bu həqiqəti dərk edək, dərrakəni isə bizə verən RƏBB qorxusudur.

Yəhya 3-5-də İSA Nikodimusa RUHDAN doğulmağın ZƏRURİ olduğunu deyir. İSA heç vaxt deməyib ki, sən bir dinə gəlməlisən. MƏSİHƏ iman

etmək heç də dinə bənzər bir şey deyil. Bir daha qeyd etmək istəyirəm ki, MƏSİHƏ iman etmək ALLAHIN, ONA xidmət etməsini istədiyi insanı axtarıb tapmaq üçün yer üzünə gəlməsidir.

İnsanlar çox vaxt "Xristianlıq ilə din arasında fərq nədir?" deyər soruşurlar. Bu sual belə də qoyula bilər: "Xristianlıq bir dindirmi?" Bu suala səmi-cavab vermək üçün deməliyəm ki, Xristianlıq din deyil. Əsl Xristianlıq xilasdır. Ruhən maariflənməmiş adamlar Xristianlığı dünyanın beş əsas dinindən biri hesab etsələr də MƏSİHƏ iman etmək dinə inanmaq demək deyil. Bu bir faktdır. Bunu aşağıdakı sözlərlə də izah edə bilərik – Xristian dini deyilən məzhəbin davamçılığına deyil, MƏSİHƏ həqiqətən iman edən adamlara Xristian deyilir. Tarixdən, bu günə qədər, dinlər Xristianlığa qarşı daim zorakı mövqe tutublar.

Roma katolik kilsəsinin təşkil etdiyi üç müxtəlif inkvizisiyada milyonlarla insan qətlə yetirilmişdi. Son iki min il ərzində bu kilsə çoxlu sayda uşaqların ata-anaları ilə birlikdə qətlə yetirildiyi (Texas ştatında) Ueyko qətləmi kimi tanıdığımız bir çox başqa qətləmlər də törədib. (Ueyko qətləmi haqqında daha ətraflı məlumat almaq üçün internet saytımızdakı səhifəyə daxil ola bilərsiniz - <http://www.alamoministries.com/content/english/index.html> - Səhifənin aşağı hissəsində təqdim olunmuş faktlar, video materiallarla tanış olmaq mümkündür.) Roma katolik kilsəsinin belə əməliyyatları bu günə kimi davam edir.

Qeyd olunanları təsdiq etmək üçün ispan inkvizisiyasını, eləcə də Vatikanın törətdiyi bir çox başqa faciələri nümunə

gətirə bilərik. Buraya Auşvitz və digər nasist konsentrasiya düşərgələrində altı milyon yəhudinin qətlə yetirildiyi tarixi hadisələr də daxildir. Hal-hazırda Xristianlığa qarşı aparılan müharibənin mənbəyi Vatikandır.⁷ Bir çoxlarımızın sahib olduğu yüzlərlə milyon dollarla dəyərləndirilən mülkiyyət əlimizdən alınıb və əsl yenidən doğulmuş xristian olan bir çoxlarımız katolik dinin təşəbbüsü ilə bizə qarşı sürülən yalançı ittihamlar əsasında azadlıqdan məhrum olaraq ömürlük həbs cəzası çəkirik. Mən Roma katolik kilsəsinin sektant xidmətlərinə gəlib-gedən sırayı katolik ailələrindən danışmıram. Onlar da bu dünyanın əhalisi kimi qeyd etdiyim faktlara dair cahildirlər. Lakin, yenə də dediklərim doğru olaraq qalır.

Polşada katolik və lüteran kilsələrinin zıncırovları zəng vurduğu zaman milyonlarla təqsirsiz insan almanların qaz kameraları və sobalarına atılmış, sonra da meyitləri buldozərlərlə nəhəng çuxurlara (kütləvi məzarlara) aşırılmışdı. Bu şəhidlərin bəziləri, eşitdiyimə görə, hətta diri-diri çuxurlarda basdırılmışdı. Göydən baxanlar bunların hamısına şahidirlər, onlar hər şeyi görüb, hər şeyi eşidib.⁸ ALLAH ÖZÜ hər şeyi görüb və eşidib.⁹ ALLAH şükür olsun ki, Mühakimə Günü var və o günün gəlməsinə az qalıb.¹⁰

7. Dan. 7:7, 19-27, Vəh. 13:1-7, 17:1-18 8. Yer. 4:16, Dan. 4-cü fəsil, Mat. 13:24-30, 36-43, 47-50, 24:29-31, Luk. 15:4-10, 1 Kor. 11:10, 1 Tim. 5:21, Vəh. 14:13-20 9. Qanun. Təkr. 31:21, 2 Padş. 19:27, 1 Salnam. 28:9, Öyyub 31:4, 34:21-22, 25, Məz. 44:21, 139:1-6, 12-16, Məs. 15:3, 11, Yeş. 29:15-16, Luk. 16:15, İbr. 4:13, 1 Yəh. 3:20 10. Vaiz 12:13-14, Dan. 7:9-10, Mat. 3:12, 24:3-15, 29-44, Mar. 4:22, Rom. 2:5-13, 16, 14:10-12, 2 Kor. 5:10-11, 2 Salon. 1:7-10, 2 Tim. 4:1, 8, İbr. 10:30-31, Yəhuda 14-15, Vəh. 1:7, 11:18, 20:11-15

Konqo Demokratik Respublikası

(Fransız dilindən tərcümə olunub)

Biz özümüzü Sizin kilsəniz tərəfindən qəbul edilmiş hesab edirik!

Cəsarət öz sözünü deyir. Ədəbiyyatınızda Məsih əleyhinə təbliğat aparan polis dövləti siyasətini yürüdən hökumət haqqında oxuyub görürəm ki, Siz Məsihin əsl döyüşçüsünüz. Bu da Sizin cəsur olduğunuza bir sübutdur. Siz mərd adamsınız, müzəffərsiniz və bunu özünüz də bilərsiniz!

Bizə ədəbiyyatınızdan göndərsəniz çox sevinərik. Alamo Xidmətində olanların hamısını Pasxa bayramı münasibəti ilə təbrik edirik.

Ziqaşane Maroyi İsrail

Konqo Demokratik Respublikası, Sud-Kivu vilayəti

6. Öyyub 28:28, Məz. 111:10, Məs. 1:7, 9:10, 15:33

Lukanın Müjdəsi 12:1-5 bölməsində belə yazılır: “Saysız-hesabsız insanlar bir-birini sıxışdırma-sıxışdırma oraya yığıldığı zaman İSA əvvəl ÖZ şagirdlərinə dedi: «Fariseylərin [dindar yəhudilərin] mayasından, yəni ikiüzlülükdən [günahdan] özünüzü gözləyin. Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. Buna görə də qaranlıqda dediyiniz gün işığında [göydən baxanlar və ALLAH tərəfindən] eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq. Ey MƏNİM dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. Amma KİMDƏN qorxmalı olduğunuzu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan ALLAHDAN qorxun. Bəli, sizə deyirəm: ONDAN [KÜLLİ-İXTİYAR sahibi olan ALLAHDAN] qorxun!”

ALLAH nə edəcəyini bilməyən Adəmin yanına gəldi. Adəmin əbədi

yaşamağı üçün ALLAH ona HƏYAT ağacından yeməyi buyurdu. Lakin bunun əvəzinə Adəm ALLAHIN ona yeməməyi tapşıracağı xeyir və şər ağacından yedi.¹¹ Təkrar edirəm, ALLAH Adəmin yanına xilas biliyini təklif edərək gəldi, Adəm isə şeytanın dininə (biliyinə) üstünlük verdi. ALLAH xilas biliyi təklifi ilə beləcə dünyada yaşayan bütün insanların, eləcə də sizin yanınıza gəlir. Amma heyvan və insan dərisinə pərçimlənən gənə kimi yəqin ki, siz də şeytanın hər hansı bir dinindən yapışacaqsınız. Elə deyilmi?

ALLAH Şetin yanına xilas biliyini təklif edərək gəldi və Şet ALLAHA ibadət etməyə başladı. Sonra ALLAH Xanokun yanına gəldi. Xanok ALLAH ilə bir yol getdi və ALLAH onu ÖZ yanına Göylərə götürdü.¹² Daha sonra ALLAH Nuhun yanına gəldi.¹³ Nuh özü ALLAHIN yanına gəlmədi, elə başqaları

11. Başı. 2:16-17, 3:1-6 12. Başı. 5:22-24, İbr. 11:5
13. Başı. 6:11-18, 22, İbr. 11:7

da Nuh kimi özləri ALLAHIN yanına gəlmədi. İbrahim bütlərə pərəstiş edənlərdən idi, o bir din nümayəndəsi idi, o özü ALLAHIN yanına gəlmədi, lakin ALLAH onun yanına gəldi.¹⁴ Musa özü də ALLAHIN yanına gəlmədi, amma ALLAH ona zühur etdi, ALLAH onun yanına gəldi.¹⁵ ALLAH şagirdlər kimi yüzlərlə başqa adamın yanına gəldi. RƏBB dindar Pavelin yanına gəldi, onu xilasa gətirərək ÖZ həvarisi etdi.¹⁶ Pavel nicata qovuşaraq ALLAH üçün faydalı bir şəxs oldu, zülmət qüvvələrinə qarşı yaxşı mübarizə apardı, Əhdi Cədidin təxminən üçdə-iki hissəsini yazdı. Bunların hamısı həqiqi xilasa qovuşanlardır.

Daniel peyğəmbərin kitabında üç yəhudi gəncdən bəhs edilir (Şadrak, Meşak və Aved-Neqo). Onların üçü də padşahın qızıldan düzəldiyi bütə baş əymədikləri üçün yanar sobaya atılmışdılar. Onlar padşahın dininə mənsub olmağı rədd etdilər.¹⁷ “Od bu adamların bədəninə heç bir zərər vurmadı, onların nə saçları yanmış, nə də paltarları dəyişmişdi, hətta odun hisi belə onların üzərinə hopmamışdı. Bunu gören Nəbuxədnəzzər dedi: “Şadrakın, Meşakın və Aved-Neqonun ALLAHINA şükür olsun ki, ÖZ mələyini göndərərək ONA güvənən qullarını xilas etdi. Onlar padşahın əmrinə qarşı çıxıb özlərini qurban vermək istədilər ki, özlərinin ALLAHINDAN başqa bir allaha [hər hansı dinə] qulluq yaxud səcdə etməsinlər.”” (Daniel 3:27-28). Əhdi Cədidə həvari Yəhya da buna oxşar sınaqdan keçmişdi. Onu qaynayan yağın içində atmışdılar, lakin o yanmamışdı və içərisində yağ qaynayan qazandan diri çıxmışdı.

Hər dəfə insan ALLAHLA görüşəndə bu görüşün təşəbbüskarı həmişə ALLAH olub. Bu gözəl mənəzərni bütün

(Davamı səhifə 4-də)

14. Başı. 12:1-8, 17:1-9, Həv. İ.Ş. 7:2-3, İbr. 11:8 15. Çıx. 3-cü fəsil, Həv. İ.Ş. 7:29:34 16. Həv. İ.Ş. 9:1-22, Qal. 1:13-19 17. Dan. 3-cü fəsil



Onlayn Alamo Xidmətləri
www.alamoministries.com

Malavi

Toni Alamo Xidmətinin əziz üzvləri,

Əvvəla sizi Rəbb İsa Məsihin adı ilə salamlayıram. Ümid edirəm və inanıram ki, işləriniz yaxşı gedir. Biz də yaxşıyıq, şikayət edə bilmərik. Rəbbimiz gecə və gündüz bizi himayə edir.

Toni Alamonun yazdığı əsərləri paylayıb, həqiqəti bəyan edəndə Həvarilərin İşləri 1:8-də və Markın müjdəsi 16:15-16-da yazıldığı kimi Müqəddəs Ruh bizə toxunur, üzərimizə enir, çünki hər şeyə qadir olan Allah Toni Alamonun ədəbiyyatı, Müqəddəs Kitabın nüsxələri və digər kitablar vasitəsilə bütün dünyanı müjdələmək üçün Pastor Toniyə tam qüdrət verib. Biz də həmin qüdrətlə küçələrə çıxıb müjdəni bölüşəndə müsəlmanlar, hindular, Yehova şahidləri və digər insanlar həm şəhərlərdə, həm də ucqar rayonlarda, hətta həbsxanalarda sözün əsl mənasında Allaha dönürlər.

Biz Malavidə hər gün Pastor Alamo üçün dua edirik. Hal-hazırda həbsxanada olduğuna baxmayaraq, gün gələcək, o, Rəbbin adı ilə azad olacaq. Hüquqşünaslar onun işi ilə bağlı məhkəmə dinləmələrinin tarixini daima dəyişirlər, digər tərəfdən isə Pastor Alamo görmə qabiliyyətini itirib, lakin Pastor bütün bunlara görə narahat olmamalıdır, çünki Allah qüdrətlidir və bir gün o bütün bu sınaqların öhdəsindən gələcək. Öyyub və Yusif də bu cür sınaqlardan keçiblər. Yusifi elə öz qohumları quldarlığa satdı, lakin Allah Yusifin qəddini düzəltdi. İndi əgər, Amerika hökuməti Pastor Alamonu bu əziyyətli sınaqlara sürükləyirsə, bütün bunlar Allahın nəzarəti altındadır və bir gün Rəbbin adı ilə hər şey yaxşı olacaq.

Biz Sizin üçün gecə və gündüz dua edirik və Toni azadlığa buraxılmayanaqədər oruc tutacağıq.

Rəbbin adı ilə xidmətinizdə.

Pastor Danilek Herri Mitepa

Toni Alamo Xidməti, Blantir şəhəri, Malavi, Afrika

XİLAS İLƏ DİN ARASINDA FƏRQ

(Əvvəli səhifə 3-də)

Müqəddəs Kitab boyu müşahidə edirik. Yaqubu da ilk axtarib tapan ALLAH olub, sonra isə Yaqub ONA qulluq edib. Müqəddəs Kitab heç vaxt deməyib ki, insanın ağına ALLAHA qulluq etmək fikri gəlib, sonra da insan gedib ALLAHA qulluq edib. Bütün Müqəddəs Kitabda, ALLAHIN ÖZÜNÜN ilk olaraq insanı axtarib tapmaq üçün gəlməsindən bəhs edilir. Bir gün Yeşayə peyğəmbər gözünün qabağında XUDAVƏNDİ görür və RƏBBİN səsi ona bu cür müraciət edir: “Kimi göndərim? BİZİM üçün kim gedəcək?” Mən dedim: “Mən buradayam. Məni göndər?” (Yeşayə 6:8). ALLAHDAN görüm alandan sonra Yeremya peyğəmbər ayağa qalxıb XUDAVƏNDİN əmri ilə ONUN sözlərini İsrail xalqına bəyan etməyə getdi (Yeremya 1:4-19). Daniel peyğəmbər də ALLAHDAN görüm alandan sonra yalnız oruc tutub RƏBBƏ dua edərək yalvardı ki, XUDAVƏND dağılmış Yerusəlimi bərpa etsin (Daniel 7-9 fəsillər). Bütün Müqəddəs Kitab göstərir ki, insan ALLAHA qulluq etməyə başlamazdan əvvəl ALLAH insanın yanına gəlir.

Bu gün ALLAH sizə mənim vasitəmlə, eləcə də digər xilas olmuş pastör və müjdəçilər vasitəsilə müraciət edir. Buna qarşı bir bəhanə tapa bilməzsiniz. ALLAHIN RUHU məndə və xilas olmuş digər insanlarda yaşayır və ÖZ işini görür. Bu gün həmin RUH bizim vasitəmlə sizi axtarır, həyatınıza gəlmək istəyir. ONUN niyyəti həyatınıza bir din gətirmək deyil, O sizə və başqalarına xilas bəxş etmək istəyir.

Romalılara məktub 10:12-15-də açıq-aşkar yazılıb ki, ALLAH dünyaya vaizləri məqsədlə göndərir. ALLAH tərəfindən göndərilən vaizlər insanların iman edərək xilasa qovuşması üçün ALLAHIN KƏLAMINI onlara bəyan edirlər. “Burada Yəhudi ilə Yunan [qeyri-yəhudi] arasında fərq yoxdur, hamısının RƏBBİ birdir və ONU çağıranların hamısına bol bərəkət verir. Çünki “RƏBBİN adını çağıran hər kəs xilas olacaq”. Bəs onlar iman etmədikləri BİRİSİNİ necə

çağıracaqlar? Barəsində eşitmədikləri BİRİSİNİ necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: “Xoş xəbəri müjdələyənlərin qədəmləri necə də gözəldir!”

Bir daha təkrar edirəm – bizi sizin yanınıza göndərən İSADIR. Siz ALLAHİ axtarmırsınız, ALLAHDIR qəlbinizə gəlmək üçün yol axtaran. Həmin faktın mənzərəsi Lukanın müjdəsi 10:1-12 bölməsində bu cür təsvir edilib: “Bu hadisələrdən sonra RƏBB başqa yetmiş nəfəri (şagirdi) təyin etdi və onları iki-iki ÖZÜNÜN gedəcəyi hər şəhərə və hər yerə ÖZÜNDƏN əvvəl göndərdi. Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun RƏBBİNƏ yalvarın ki, ÖZ məhsulunu yığmaq üçün işçilər göndərsin. Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. Özünüzlə nə kisə (pul kisəsi), nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlayıb danışmayın. Hansı bir evə girsəniz, əvvəl “Bu evdə əmin-amanlıq olsun!” deyın. Əgər

orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. Hər hansı bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. Orada olan xəstələrə şəfa verin və onlara deyın: “ALLAHIN Səltənəti sizə yaxınlaşıb”. Amma hər hansı bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyın: “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, ALLAHIN Səltənəti sizə yaxınlaşıb”. Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha yaxşı olacaq.”

Dinə inananlar ağıllarında allah kimi düşüdüklərinə qulluq etməyə cəhd göstərirlər, MƏSİHƏ iman edənlər isə həqiqi ALLAHA qulluq edirlər, çünki ilk öncə ALLAH onların yanına gəlib və qəlblərinə toxunub. Ona görə də deyirəm ki, uydurulmuş allaha, yəni

Haiti

(Fransız dilindən tərcümə olunub)

Allahın xidmətçisi, əziz Pastor Toni Alamo,

Rəbb İsa xidmətinizin hər bir sahəsində, xüsusi ilə də müjdəçilikdə Sizin köməyinizə gəlsin və dünyanın hər bir nöqtəsində insan qəlbləri hər zaman İsaaya açılsın. Bizə göndərdiyiniz bağlamalara görə (ruhani ədəbiyyat, *Məsih* adlı kitabın nüsxələri, Müqəddəs Kitab nüsxələri) Sizə təşəkkürümüzü bildirik. Bu vəsaitlərdən istifadə edib İsa Məsihin Müjdəsini daha da geniş şəkildə yaya bilirik. Çox sağ olun. Göylərdə xüsusi payınız var, Rəbbimiz xoş əməllərinizi görür. Tezliklə “Məsihin gəlini” (Groupe Fiancée De Christ) adlı qrupumuz Rəbb İsanın yolunda gördüyünüz işə görə Sizə poçt vasitəsilə sürpriz göndərəcək. Bu sürprizi aldıqda bizə xəbər verməyinizi xahiş edirik.

Biz 1, 2, 7, 8, və 10 Aprel 2013-cü il tarixlərində Pont-Ruj şəhərində Böyük Müjdəçilik Kampaniyası adlı müjdəçi tədbirlərini keçirməyə hazırlışıq. Həmin tədbirlərdə insanlarla Müjdəni paylaşmaq üçün Sizin ədəbiyyatınızdan istifadə etmək istəyirik. İki gün ərzində açıq havada səs avadanlığını quraşdırıb kilsə xidmətləri keçirəcəyik və üç gün küçələrdə Rəbbin adı ilə Müjdəni yayacağıq. Xahiş edirik dualarınızla bizi dəstəkləyəsəniz, çünki iblis bizə qarşı mübarizə aparır, lakin qələbə bizimdir.

Bizə göndərdiyiniz ədəbiyyatı paylayıb bitirəndən sonra Sizə xəbər verəcəyik ki, yenə də göndərsəniz.

Sizin üçün dualarımızı əsirgəmirik! Narahat olmayın, Siz Məsihdə gizlədimisiniz. Zəfər həmişə sizin və ailənizin olsun.

Daima təqdis və vəsatət etməyiniz, orucda və qardaşlıq məhəbbətində yaşamanız diləyi ilə. Özünüzlə yolunu azmış bu nəsilə qoruyun.

Kiçik Sezar Fransız

Baş koordinator (Groupe Fiancée De Christ)

Pont-Ruj şəhəri, Haiti

dinə qulluq etmək üçün tələsmək lazım deyil. Biz ONA ancaq ALLAH ÖZ RUHU ilə həyatımızda məskən salandan sonra qulluq edirik.¹⁸ ALLAH daxilimizdə həyat sürməyə başlamazdan əvvəl ALLAHA qulluq etməyə meyl göstəririksə, deməli başımızı dinə qoşmuşuq və xilasın bizə heç bir aidiyyəti yoxdur. Bu günün insanları məcazi mənada desək “Xristian” donunu geyinir, daxillərində isə “din” oyunu ilə məşğuldurlar. Özlərini Xristian sanır, əslində isə sadəcə dindardırlar.

Xristian olmaq nə deməkdir? Xristian o adama deyilir ki, daxilində MÜQƏDDƏS RUH vasitəsilə MƏSİH yaşayır və hərəkət edir. Bu adam ALLAHA qulluq etmək üçün həmin MÜQƏDDƏS RUH tərəfindən hərəkətə gətirilir.¹⁹ Dindar adam isə o şəxsə deyilir

18. Yez. 36:27, Yəh. 14:15-20, 23, 26, 15:1-11, 26, 16:7-14, Rom. 8:1, 10-11, 26-28, 1 Kor. 3:9, 16-17, 6:19-20, 2 Kor. 6:16-18, Ef. 2:18-22, Flp. 2:12-13, Kol. 1:27-29, 2 Tim. 1:14, 1 Yəh. 4:4, 5:12 19. Yeş. 30:21, Yəh. 15:1-5, 17:21-23, 26, 1 Kor. 15:10, 2 Kor. 5:17-21, Qal. 2:20, Ef. 3:16-21, 1 Yəh. 2:20, 27 20. Yəh. 8:42-43, 10:27

Arkanzas

Pastor Toni,

Nyu Orleansda hoteldə menecer vəzifəsində işləyən Vera bir neçə gün bundan qabaq mənə zəng vurdu. Bu həmin o Veradır ki, bacı-qardaşlarımıza çətin vaxtlarında, misal üçün cərrahiyyə əməliyyatından keçmək üçün Nyu Orleansdakı xəstəxanaya gedəndə onlara həmişə yardım əlini uzadıb.

Hotel heyəti ilə çoxlu çətinliklərdən keçdiyi zamanlarda Vera ona verdiyiniz məsləhəti heç vaxt unutmur. Siz ona belə demişdiniz: “Niyə görə yaxşı iş yeri axtaran xristianları hoteldə səninlə işləməyə cəlb etməyəsən axı? Belə halda hamınız birlikdə Rəbbin yollarını axtaracaqsınız və inanıram ki, biznesiniz inkişaf edəcək.” Vera Sizdən bu məsləhəti eşidən kimi ona əməl etdi və tezliklə onun bütün heyəti Müqəddəs Kitaba iman edən xristianlardan ibarət oldu. Onlar, hər gün iş başlamazdan əvvəl Müqəddəs Kitabı oxumaq və dua etmək üçün hoteldə toplaşırlar.

Bu bir möcüzə idi – hər kəs böyük həvəslə işləyirdi və nəticədə, ürəklərində sevinclərini itirmədən bütün həll olunmalı məsələlərin öhdəsindən gələ bilmişdilər. Veranın hotel biznesi çiçəklənməyə başlamışdı və hotelin idarə heyəti Regional Ofislərindən mükafata layiq görülmüşdü.

Katrina qasırğası Nyu Orleansa zərbə vurduğu gecə Rəbb Veranı gecə saat 1-də yuxudan qaldırmışdı. O Veradan paltarlarını və bir qədər də azuqə götürüb maşına qoymasını və əri ilə birlikdə Missisipi ştatının Cekson şəhərinə yola düşməsinə istəmişdi. Rəbb onu tələsdirdi: “ELƏ BU DƏQİQƏ, TEZ OL!!!” Galfportdakı evlərini yenidən satdıqlarına görə həmin gecəni Vera əri ilə birlikdə hoteldə gecələməli olmuşdu.

Allah onun canını bələdan yalnız o gecə qurtarmadı, Vera həm də süd vəzinin xərçəngi xəstəliyindən şəfa tapıb. Pastor Toni, sizin də dediyiniz kimi, Vera uzun illər ərzində bacı-qardaşlarını onların çətin vaxtlarında dəstəklədiyinə, onlara qarşı mərhəmətli olduğuna görə, Allah da ona rəhm göstərmişdi.

Bu gün Vera Allahın Sizə verdiyi vəzlərə CD-də qulaq asır. Bilin ki, o Sizi Rəbbin məhəbbəti ilə sevir, Sizin üçün dua edir və inanır ki, Allah Sizin xətrinizə Öz güclü əlini göstərəcək çünki Siz Rəbbə aidsiniz və həyatınız boyu çox mərhəmətli olub rəhm göstərmisiniz.

Rəbbə həmd olsun!

Meri Anne

ki, ağılında allaha qulluq etdiyini düşünür və öz düşüncəsinə əsasən bu allahın istəyini yerini yetirməyi arzulayır. Bu gün xristianlığa etiqad göstərənlərin bir çoxu məhz bu vəziyyətdədir. Onlar xristianlığı etiraf edirlər, lakin ALLAHDAN yeni həyat almayıblar. Bu adamlar xilas olmayıblar, ona görə də MƏSİHİ tanımırırlar və ALLAHA qulluq etməyin nə olduğunu ağıllarına da gətirə bilmirlər. Onlar MƏSİHİN ardınca getmir, çünki ONUN səsinə eşidə bilmirlər.²⁰ Buna görə də öz bildiklərini edirlər və həqiqi ALLAH onları istifadə etmir ONUN üçün bu adamlar yararsızdırlar. Əsl xristianlara gəldikdə isə görürük ki, həyatlarının hər bir sahəsində onlara rəhbərlik edən RƏBBİN ÖZÜDÜR. Onlar cavablarında sadəcə ALLAHA “Bəli və Amin” deyirlər. Onların rəhbəri və ALLAHİ RƏBDİR.

Dindar adamların getdiyi yol ilə müqayisədə bu tamamilə fərqli bir yoldur.

Həvari Pavel Dəməşq yolunda ikən RƏBB ilə görüşəndən sonra dedi ilk sözləri “Ya RƏBB, SƏN kimsən?” sözləri oldu. (Pavel qarşısında RƏBBİN durduğunu bilmişdi, əks təqdirdə o heç vaxt “Ya RƏBB, SƏN kimsən?” sözləri ilə qarşısında durana müraciət etməzdi.) Sonra cavabında RƏBB ona dedi: “MƏN sənəni təqib etdiyim İSAYAM [hər kim isə MƏSİHİN kilsə üzvlərini təqib edəndə MƏSİHİN ÖZÜNÜ təqib etmiş olur. Çünki biz ONUN bədənini, ONUN məbədi, MƏSİHİN Bədəniyik].” Korinfilərə birinci məktubun 3:16-17 bölməsində bizə belə deyilir: “Məgər bilmirsiniz ki, siz ALLAHIN məbədisiniz və ALLAHIN RUHU sizdə yaşayır? Kim ALLAHIN məbədinə [RƏBBİN bədənini, yəni bizə] ziyan vursa, ALLAH da onu məhv edəcək. Çünki ALLAHIN məbədi müqəddəsdir və bu məbəd sizsiniz.” Məbəd Müqəddəsdir çünki siz ölü dinin davamçıları deyilsiniz. MƏSİH MÜQƏDDƏS RUHUN vasitəsilə ATA ALLAH ilə birlikdə ölü dinin içində yaşamaz. Lakin siz xilas olmuş və ALLAHIN RUHUNDAN yeni həyat almış xristiansınız. Əgər siz xilas olmusunuzsa, onda ATA ALLAH və RUH vasitəsilə MƏSİH ALLAHIN məbədi olan sizdə yaşayır. Buna görə də içində ALLAH yaşadığı BƏDƏN müqəddəsdir. İçində ALLAH yaşamadığı bədən isə müqəddəs deyil, allahsızdır. ALLAHIN Mühakimə kürsüsündə olanda yalnız bir şeyi hər şeydən daha çox istəyəcəksiniz – müqəddəs olmağı.

Dünya yayındırıcı həvəslər və təxribatlarla doludur. Həmin yayındırıcı həvəslər Şeytan tərəfindən yolunuza çıxarılır ki, qəlbinizi ALLAHA xidmət yolunda həmişə açıq saxlamaq və MƏSİHƏ ALLAH ATA ilə birlikdə daim daxilinizdə yaşamaq üçün yer ayırmaq kimi kainatda ən vacib olan şeydən fikriniz yayınsın. “Nəfəsi burnunda olan insandan əl çəkin, onun nə dəyəri var ki?” (Yeşayə 2:22).

Seçim sizindir! ALLAHIN müqəddəs BƏDƏNİMİ olmaq istəyirsiniz yoxsa içində şeytanın yaşadığı allahsız bir bədənmi? Əgər MƏSİHİN BƏDƏ-

(Davamı səhifə 8-də)

Teksarkana, Arkanzas

Hindistan

Məsihdə əziz qardaşlar.

Allahın izzəti xətrinə məlumat vermək istərdim ki, toplantılarımız heyratamız möcüzələrlə başa çatıb. Min nəfərdən çox adam tədbirlərimizdə iştirak etdi. Toplantılar zamanı Sizin ədəbiyyatı çoxlu sayda adamlara, toplantı iştirakçılarına təqdim etdim və bir çoxları Rəbbi ürəklərinə qəbul etdi.

Rəbbimizə həmd olsun! Hər kəs əziz Pastorumuzun vəziyyəti üçün dua etdi. Sizdən də xahiş edirik ki, bizim üçün dua edəsiniz.

Sizi sevən qardaşınız.

Solman Racu Kola

Andhra Pradeş, Hindistan



Filippin

Pastor Toni, "Diş qıcırtması" adlı gözəl məqaləyə görə Sizə, öz minnətdarlığımı bildirirəm. Allaha izzət olsun! O məqalə olduqca xoşuma gəldi çünki nizam-intizamı aşılayır.

Bu gün dünyada xristianlara nizam-intizam çox lazımdır.
Pastor Kiçik Sesilio H. Asis, Albay, Filipin



Darakonda Vidya Saqar Pastor Alamonun qəlbləri qazanmış ədəbiyyatının teluqu dilinə tərcümə olunmuş nüsxələrini Hindistanın Andhra Pradeş ştatındakı Visakhapatnam şəhəri ətrafında yerləşən kənd və qəsəbələrində paylayır.

Kaliforniya

Məsihdə qardaşlarıma,

Ümid edirəm hamınız Məsihdə sağ-salamatsınız. Email məktubları göndərən heyətdən hər dəfə xəbər eşidəndə çox xeyir-dua alıram. Mənim üçün dua etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Elə bir gün olmur ki, sizləri xüsusilə də Pastor Tonini dualarımda yad etməyim. Bu gün poçtdan mənə göndərdiyiniz bir bağlama ədəbiyyat aldım. Bağlamayı açanda orada hələ də mənə olmayan böyük çeşiddə material görüb çox sevindim. Doğrudan da, elə bil ki, Milad bayramına hədiyyə almışam. Bu ədəbiyyatı oxumağa başlayanda adam o saat özünü Allahın hüzurunda hiss edir. "Allahın anası yoxdur" adlı vəsaiti götürüb uca-dan oxumağa başladım ki, qulağı olan hər kəs bunu eşitsin. Allaha izzət olsun!

Haradasa bir həftə bundan əvvəl həyat yoldaşım ilə Los Ancelesdəki kilsənizə getmək üçün gərəkli yanacaqın bahalığından söhbət edirdim. Hökmən dəvətinizi qəbul edib gəlməyə çalışacağam. Los Ancelesə gedib-gəlmək qabaqlar 100 dollara başa gəlirdisə indi bu xərclər iki qat artıb. Amma onu da bilirəm ki, Xudavəndimiz

allahlar Allahı, rəblər Rəbbi istəsə üzümüzə bir yolla qapı açacaq. Dəvətinizə görə də sizə təşəkkürümü bildirirəm. Allahın səsi mənə deyir ki, çantalarımı yığıb üç həftəlik kilsəyə gəlim. Qabaqlar kilsəyə bir xristian kimi gəlib-getməyim mənə böyük xeyir-dua verirdi. Həyatımda ən gözəl və böyük ruhani təəssüratlarımı mən məhz o vaxtlar yaşamışdım. Kilsədəki musiqi heyratamız idi və hər bir kilsə xidmətində iştirak edərkən Allahın kilsəni hərəkətə gətirdiyini hiss edirdim. Sükan arxasında oturub kilsəyə gedəndə həyatımda Allahın hüzurunu hiss edə bildim və həmin təəssüratları həqiqətən də yenə yaşamaq arzusunda yəm. Hələ mükəmməl yeməklərdən danışmıram, bütün o şəhadətləri də eşitmək nə qədər xoş idi. Qardaşlarla birlikdə küçələrə çıxıb müjdəni bölüşmək və bunun necə əmələ gəldiyini öz gözünlə görmək isə tamamilə başqa bir hissdir. Küçədə insanlarla söhbət edəndə onların hər bir sualına qardaşlarımızın Allahın Kəlamı ilə cavab verdiyini gördükcə bildirdim ki, mən də onlar kimi olmaq istəyirəm. Artıq bir neçə il keçib, mən Allahın

Kəlamını tədqiq etməkdə davam edirəm və demək olar ki, onların səviyyəsinə çatmağıma lap az qalıb.

Onların "rok-ulduzu" Roma papası insan kütləsinə müraciətində ağzını açan kimi Bakirə Məryəmə dua edəcəyini dedi. Burada söhbət kor adamın digər korları çuxura apardığından gedir! Sən bir işə bax! Buna bənzər bir çox hallara təsadüf etmək mümkündür. Ona görə də fikirləşdim ki, "Allahın anası yoxdur" adlı məqalənizi oxumağa başlayım. Həyatımızda pul məsələsinə dair Pastor həmişə düz deyib. Hamınızla bölüşmək istədiyim və gələn məktubumda açıqlayacağım UNO-lar (uçan naməlum obyektlər), Pastor və Süzi barədə bəzi şəhadətlərim, və bunların həyatıma necə daxil olduğuna dair xəbərlərim var. Rəbdən diləyim odur ki, sizin hamınıza bu gün və hər gün bol xeyir-dua versin, siz də möcüzəli xidmətinizi davam edib azmış quzulardan daha çoxunu axtarıb tapa bilərsiniz.

Allaha həmdlər olsun!

Gecəniz xeyrə qalsın.

Tom K. qardaş

Kaliforniya

Zambiya

Əziz Pastor,

Əvvəla, Rəbb İsa Məsihin Sizə verdiyi missiyanı layiqincə yerinə yetirdiyinizə görə minnətdarlığımı bildirmək istərdim. Kilsənizdən gələn ilk ruhani ədəbiyyatı haradasa 2012-ci ilin iyun ayında almışam. Ümumilikdə isə artıq 382 Dünyaya Xəbər Məktubu və digər ədəbiyyat, *Məsih* adlı kitabın 6 nüsxəsini və Kral Yaqubun Tərcüməsində Müqəddəs Kitabın 1 nüsxəsini sizdən almışam. Gördüyünüz iş necə də gözəldir! Bu heyrətamizdir və adamı coşdurur! Minnətdarlığımı ifadə etmək üçün yetərincə söz tapa bilmirəm. Lakin ilham verici ədəbiyyatınızın həm mənə, həm də kitablarınızın paylandığı insanların hamısının həyatında nə qədər təsirli olduğuna hər şeyi bilən Rəbb Özü şahiddir.

Rəbb mənə imkan və vaxt verdikcə ədəbiyyatınızı tələbə yataqxanalarında, avtobuslarda, bəzən yolda gedərkən küçələrdə, alış-veriş məkanlarında və digər yerlərdə paylayıram. Bunu ya müjdəçiliklə məşğul olduğum zamanlar, ya da kiməsə baş çəkəndə etməyə çalışıram.

Bəzi dostlarım (Rəbdə qardaşlarım) Məsih adlı kitabın nüsxələrini və digər ədəbiyyatınızı Allahdan şərait yarandıqca müjdəçilik vaxtlarında istifadə edir. Bu sadəcə o deməkdir ki, Sizin kimi Allah adamının ilhamlandırıcı yazıları dünyanın bir çox yerlərində qəlblərə toxunduğu kimi, biz də dua edirik və inanırıq ki, bu ədəbiyyat ölkəmiz (Zambiya) daxilində və xaricində tam həcmdə paylanacaq. Bəli! İsa Məsih haqqında yazılarınızda lütfün rolu aydın şəkildə izah edilib və bu əsərləri oxuyub iman edənlər mütləq xilas olacaqlar!

Ey Allah adamı, şəhadət edə bilərəm ki, əsərlərinizdə bu qədər yaxşı izah edilmiş Allah sevgisinin sehri, Sizin sadəcə sınavı bir pastor deyil, həm də Allahın məhəbbətini başqalarına çatdırmaq üçün Müqəddəs Ruhun əlovu ilə alışıb yanan bir müjdəçi olduğunuzu göstərir. Ədəbiyyatınızı oxuyub qayıdanların bir çoxu Pastor Alamonun əsərlərində gizli bir qüdrətin olduğunu bəyan edirlər. Bu adamlar cahillikdən oyanıblar və Səməvi dəyərlərə daha da ciddi yanaşmaq üçün hikmətlə dolurlar.

Bu heyrətamiz işi görmək üçün Sizi çağırın və Öz güclü əlləri ilə həyatlarımızı və yollarımızı hifz edən qüdrətli Rəbb (Daniel 5:23) böyük Allahımız və Xilaskarımız İsa Məsihin gəlişinədək Sizi möhkəm və qüsuruz saxlasın. Amin (Yəhuda 24-25; Titə 2:11-15; 1 Korinfilərə 1:7-9).

Buna görə də xahiş edirəm ki, kilsəniz göndərə bilərsə, lütfən növbəti illərdə məsh edilmiş əsərlərinizdən qeyd etdiyim miqdarda göndərsiniz. (ədəbiyyatın siyahısı və sayı silinib)

Zəhmətiniz və bizə kömək etmək istəyinizə görə dərin minnətdarlığımı bildirirəm.

İsa Məsihin yüksək dəvətində əməkdaşınız,

Zimba Mozes

Lusaka Zambiya

Nyu York

Toni yaxşı adamdır. O, Allah adamıdır. Onu 43 ildir ki, tanıyıram. Allah ona xeyir-dua versin. Mən Toni Alamonu şəxsən tanıyıram. Katolik kilsəsi haqqında dediyi söz doğrudur və düz sözünü dediyi üçün, eləcə də Məsihə iman edən yəhudi olduğu üçün bu gün o çox ağır təqiblərdən keçir. Toni yaxşı adamdır, o, Məsihə iman edir və Onun yolunda xidmət edir və buna görə də şeytan qüvvələri onu dinc qoymur. Biz hamımız Toni üçün dua etməliyik. Qoy Allah sənə, Məsihin yolu ilə getdiyinə görə və şeytanın şərinə qarşı çıxdığına görə bol xeyir-dua versin, Toni.

Ted Uitus

7 NY, NY

Avstraliya

(İspan dilindən tərcümə olunub)

Toni Alamo qardaşa,

Məsihdə əziz qardaşım. İnternet səhifəniz doğurdanda çox xoşuma gəldi və etdiyiniz bəyanatlarla tam razıyam. İnanıram ki, indi məhz Müqəddəs Yazıya daha da dərinlən varmaq vaxtıdır.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə 333 peyğəmbərlik barədə bəhs edən *Məsih* adlı kitabınızı göndərsiniz. Eləcə də, bu, olduqca vacib olan mövzulara aid digər video materiallarınız və ya kitabınız varsa onları biz imanlılara göndərməyinizi xahiş edirəm.

Təşəkkürümü bildirirəm və demək istəyirəm ki, bu həqiqətləri bəyan edən xidmətiniz üçün dua edəcəyəm.

Məsihdə Sizə xeyir-dua diləyirəm.

Beatris Martinis

Ferntri Qalli, Viktoriya şəhəri, Avstraliya.

Nyu-Mexiko

Bir-neçə il bundan əvvəl Peter Hernandez həbsxanada idi. O, çox ağır beyin şişi xəstəliyinə yaxalanmışdı. Həkimlər ona 90 gün ömrü qaldığını demişdi. Peter Pastor Alamoya bu barədə məktub yazdı. Pastor Alamo cavab məktubunda Peterin imanına cəsarət verdi və ruhlandırdı ki, Peter xəstəlikdən şafaya doğru irəli getməkdə davam etsin. Bütün kilsə Peter üçün dua edirdi. Peter cavab məktubu yazdı və məktubunda o öz minnətdarlığını bildirir, Rəbbin qüdrətli şəkildə Pastor Alamonun istifadə etməsi nəticəsində özünün şəfa tapdığından bəhs edirdi. İndi isə Peter həmin bilyard şarı boyda beyin şişindən tamamilə qurtulmuş olaraq qələbəyə doğru addımlamağa davam edir. Rəbb ona tamamilə şəfa verdi və bu möcüzədən bir qədər sonra o, azadlığa buraxılaraq öz həyat yoldaşı və qızı ilə birlikdə həyatını sürməyə davam etdi.

Nyu-Mexiko ştatının Las-Kruses şəhərində Müjdə ədəbiyyatını paylayarkən kilsəmizdən bir cütlük təsadüfən Peter ilə küçədə görüşmüşdü. Peter onlarla söhbətində Pastor Alamonu, onun həmişə başqalarına, eləcə də onun öz ailəsinə necə kömək etdiyini, pal-paltar göndərdiyini, özü həbsxanada olanda onun ailəsinə yaşamaq üçün kilsədə yer ayırdığını yada salmışdı. Peter, ehtiyac duyduğu anda Toninin ona kömək etdiyini, Toninin qulluğunda durmaq, kilsəyə hüquqi yardım göstərmək, eləcə də bizim müjdəçi ədəbiyyatımızı yaşadığı ərazidə paylamaq arzusunda olduğunu bildirmişdi.

Birləşmiş Krallıq

Toni qardaş danışanda Vatikan tir-tir əsməyə başlayır. Toni qardaş, iblis Sizdən canını qurtarıb qaçmağa çalışır, İsanın adı ilə, Amin.

Conatan Beyli

Nyukəsl, BK

XİLAS İLƏ DİN ARASINDA FƏRQ

(Əvvəli səhifə 5-də)

Nİ olmaq istəyirsinizsə, onda bu sözlərlə ALLAHA dua edin:

Ey RƏBB ALLAHIM, mən günah-kara rəhm eylə.²¹ Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.²² İnanıram ki, O, çarxımda ölərkən bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdı.²³ Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN güdrətli²⁴ İSANI ölüldən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında oturub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir.²⁵ Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə.²⁶ Qolqotadakı çarxımda cəza yerimi tutmaqla axıtdığın əziz qanunla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.²⁷ RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir.²⁸ SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla, SƏN heç vaxt çarəsiz qoymayacaqsan.²⁹ Ona görə də bilirəm ki, SƏN duamı

eşitdin və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.³⁰ RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm.³¹

İSA deyib ki, xilas qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.³² Söylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.³³

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içində yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilində nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız. MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbraniyə 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəçi ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüşün.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondanırları və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırırsınız. “SƏNDƏN nəyi oğurlayırsınız?” deyər soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırırsınız. Siz böyük lənətə düşər oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırırsınız. Bütün ondanırlarınızı (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilas qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhani qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sımayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).

21 Mar. 16:16, 2 Salon. 2:12 22 Zəb. 51:5, Rom. 3:10-12, 23 23 Mat. 26:63-64, 27:54, Luk. 1:30-33, Yəh. 9:35-37, Rom. 1:3-4 24 Həv. İş. 4:12, 20:28, Rom. 3:25, 1 Yəh. 1:7, Vəhy 5:9 25 Zəb. 16:9-10, Mat. 28:5-7, Mar. 16:9, 12, 14, Yəh. 2:19, 21, 10:17-18, 11:25, Həv. İş. 2:24, 3:15, Rom. 8:11, 1 Kor. 15:3-7 26 Luk. 22:69, Həv. İş. 2:25-36, İbr. 10:12-13 27 1 Kor. 3:16, Vəhy 3:20 28 Ef. 2:13-22, İbr. 9:22, 13:12, 20-21, 1 Yəh. 1:7, Vəhy 1:5, 7:14 29 Mat. 26:28, Həv. İş. 2:21, 4:12, Ef. 1:7, Col. 1:14 30 Mat. 21:22, Yəh. 6:35, 37-40, Rom. 10:13 31 İbr. 11:6 32 Mat. 28:18-20, Yəh. 3:5, Həv. İş. 2:38, 19:3-5 33 Qanun. Təkr. 4:29, 13:4, 26:16, Yeşua 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, Yaq. 1:22-25, Vəhy 3:18

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:

Tony Alamo, World Pastor, Tony Alamo Christian Ministries Worldwide • P.O. Box 2948, Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (661) 252-5686 • Faks (661) 252-4362
www.alamoministries.com • taoffice@alamoministries.com

Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-dəki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.

Kilsə xidmətləri hər axşam saat 8-də və Bazar günləri günorta saat 3-də və axşam saat 8-də Los Anjeles ərazisindəki Kilsədə keçirilir:
13136 Sierra Hwy., Santa Clarita, CA 91390, (661) 251-9424

Pulsuz nəqliyyat kilsə xidmətinə və xidmətdən sonra gəriyə aşağıdakı ünvanndan və saatlarda təmin edilir:
Hollywood Blvd. & Highland Ave., Hollywood, CA, hər gün axşam saat 6:30-da, Bazar günləri günorta saat 1:30-da və axşam saat 6:30-da.
Kilsə xidmətləri ABŞ-ın Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları axşam saat 8-də və digər ünvanlarda gecələr keçirilir.

Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723. YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.

Pastor Alamonun yazdığı *Məsih* adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.

Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun.

Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.

Kim isə Sizdən bu ədəbiyyata görə pul ödənişi almaq istəsə, xahiş edirik bizə bu nömrəyə zəng vurasınız: (661) 252-5686

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR (Həvarilərin İşləri 4:12).

BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN

Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz. Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Müəllif hüquqları Aprel 2013, 2015 Bütün hüquqlar qorunur Ümumdünya Pastor Toni Alamo © Qeydiyyat tarixi Aprel 2013, 2015

AZERBAIJANI—VOLUME 17800—THE DIFFERENCE BETWEEN SALVATION AND RELIGION